

ASC "Xalq" Bankına

KORPORATİV ÖDƏNİŞ KARTININ YENİDƏN BURAXILMASI HAQQINDA

ƏRİZƏ

|                                                                                                                                                                           |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------|
| Aşağıdakı Korporativ ödəniş kartını №                                                                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| Kart saxlayıcısının /Əlavə kart saxlayıcısının adına buraxıldıqda həmin şəxsin S.A.A.                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| <input type="checkbox"/> Kartın oğurlanması/itirilməsi                                                                                                                    |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| <input type="checkbox"/> Kart əsaslı ödəniş alətinin oğurlanması/itirilməsi                                                                                               |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| <input type="checkbox"/> Kartdan və ya Kart əsaslı ödəniş alətindən icazəsiz (səlahiyyəti olmayan şəxs tərəfindən) istifadə edilməsi                                      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| <input type="checkbox"/> Kart saxlayıcısının / Əlavə kart saxlayıcısının adının və/və ya soyadının dəyişilməsi (fərdi məlumatların dəyişilməsi barədə ərizə əlavə olunur) |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| Kart saxlayıcısının / Əlavə kart saxlayıcısının Kartda qeyd ediləcək yeni adı və/və ya soyadı                                                                             |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| <input type="checkbox"/> Kartın qüvvədə olma müddətinin bitməsi                                                                                                           |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| <input type="checkbox"/> _____                                                                                                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| <input type="checkbox"/> Yeni ŞEN-kod <input type="checkbox"/> köhnə ŞEN-kod <input type="checkbox"/> ŞEN-kodsuz (PİN Set, E-PİN)                                         |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| ilə əlaqədar olaraq yenidən buraxılmasını xahiş edirik.                                                                                                                   |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| Kartın buraxılması müddəti                                                                                                                                                | <input type="checkbox"/> əvəzinə buraxıldığı Kartın qüvvədə olmasına qalan müddətə <sup>1</sup><br><input type="checkbox"/> 1 (bir /one) il / year <sup>1</sup> <input type="checkbox"/> 2 (iki/two) il / year <sup>1</sup> <input type="checkbox"/> 3 (üç/three) il /year <sup>1</sup><br><input type="checkbox"/> ____ (____) ay / months <sup>2</sup><br><b>Qeyd:</b> Əlavə kartın buraxılması müddəti hər bir halda Əsas kartın qüvvədə olmasına qalan müddətdən artıq ola bilməz.<br><b>Qeyd:</b> Müştəri 3 (üç) ildən və Əsas kartın qüvvədə olmasına qalan müddətdən artıq olmamaq şərti ilə 1(bir), 2(iki) və ya 3 (üç) ilə bərabər olmayan müddətə Əlavə kartı yenidən buraxmaq istədikdə Müştəri tərəfindən müvafiq sayda aylar göstərilir. |      |
| Kartın hazırlanması müddəti                                                                                                                                               | <input type="checkbox"/> standart müddətdə <input type="checkbox"/> təcili (ərizənin Bank tərəfindən aksept edilməsi tarixində)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| MÜŞTƏRİ (TƏŞKİLAT) BARƏDƏ MƏLUMAT                                                                                                                                         |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| Müştərinin adı                                                                                                                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| MÜŞTƏRİNİN (TƏŞKİLATIN) SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİNİN İMZASI                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| tarix                                                                                                                                                                     | S.A.A. (tam göstərilir)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               | İmza |
|                                                                                                                                                                           |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| M.Y.                                                                                                                                                                      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| BANK TƏRƏFİNDƏN DOLDURMAQ ÜÇÜN                                                                                                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| tarix                                                                                                                                                                     | Ərizəni qəbul edən müvafiq Filial əməkdaşının S.A.A                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   | İmza |
|                                                                                                                                                                           |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| Ərizə təsdiq (aksept) edilsin:                                                                                                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |
| tarix                                                                                                                                                                     | Bankın müvafiq filialının səlahiyyətli şəxsinin vəzifəsi, S.A.A.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      | İmza |
|                                                                                                                                                                           |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |      |